

«Bakı-2015» Avropa Oyunları xarici qonaqların dili ilə

Aleksandr LUKAŞENKO—Belarusiya Prezidenti: «Azərbaycan bu tədbiri təşkil etməklə öz səviyyəsini nümayiş etdirdi və ona həcüm edənlərin hamisini burnunu ovdu».

Cak RENSON—Belçikalı məşqçi: «İ Avropa Oyunlarında iştirak heç bir idmançının yaddaşından silinməyəcək».

Badra KALDAYEV—«İzvestiya Kalmikii» qəzetinin əməkdaşı: «Biz bütün Azərbaycanın qibə ediləsi yolu keçdiyinin şahidi oldug».

Aslan KİKOV—Adigey Respublikası: «Avropa elə Qafqazdan—qədim yunan əfsanələrində odu allahlardan oğurlayıb insanlara gətirən Prometeyin çarmixa çəkildiyi məkandan başlayır. Zənnimcə, məhz buna və bir sıra başqa amillər görə Oyunların təşkilatçıları Cənubi Qafqazı əbəs yerə seçməyiblər».

Razvan PİRCALABU—Ruminiya Güleş Federasiyasının prezidenti: «Azərbaycan Avropaya idman bayramı bəxş edib».

Koishiro MATSUURA—UNESCO-nun sabiq baş direktoru: «Inanıram ki, Azərbaycan digər beynəlxalq tədbirlər kimi, ilk Avropa Oyunlarını da yüksək səviyyəde keçirəcək».

Patrik HİKKİ—Avropa Olimpiya Oyunları Komitəsinin sədri: «Bakı-2015» Avropa Oyunları idman tarixində silinməz izlər qoyacaq».

«Eurasiya Hoy» xəbər portalı (Amerika): Yurmanistan Avropa Oyunları üçün nə qədər əhəmiyyətlidirsə, Azərbaycan da Avropa Oyunları üçün bir o qədər əhəmiyyətli olacaq».

Lütfi ZADƏ—ABŞ-in Kaliforniya ştatının Berkli Universitetinin professoru: «Sevinirik ki, dəfələrlə beynəlxalq tədbirlər ev sahibliyi edən Azərbaycan son illərdə dünya miqyaslı bir sıra idman yarışlarını da uğurla təşkil edərək Avropa Olimpiya Komitəsinin etimadını qazana bilib. Belə bir mötəbər idman yarışı Azərbaycanın iqtisadi və siyasi gücünü bir daha bütün dünyaya nümayiş etdirəcək, Azərbaycan Avropada və dünyada öz mövqeyini daha da gücləndirəcək, nüfuzunu artıracaq».

Anastasiya DAVIDOVA—Rusiya Olimpiya Komitəsinin baş katibi: «Tam səmimi deyirəm ki, Bakıya valeh olmuşam. Onun arxitekturasından tutmuş Azərbaycanın yarışlara və obyektlərin tikintisinə belə məsuliyyətə yanaşmasına qədər, hər şeyə heyran qalmışam. Heç şübhəsiz ki, Bakıda Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində təşkil edilib».

Topladı: N. ATAKİŞİYEV.

Hələ usaqlıqdan zabit peşəsinə dərin rəğbətim vardı. Ciyni paqonlu, aşırıma kəmərlı, sıq geyinmiş zabitləri görəndə ürəyim riqqətə gəlir, zabit olmağı arzulayırdım. Vaxt gəldi arzuma çatdım. Zabit paltarı geyindim. Ancaq o vaxt orduda qeyri-rus zabit və es-kərlərə qarşı olan münasibət zabit peşəsi ilə vaxtından tez vidalaşmığımı səbəb oldu...

bağlanması razılıq verdi.

Ulu öndər bundan sonra milli ordu quruculuğunu bir nömrəli vəzifə kimi qarşıya qoydu. Birinci növbədə peşəkar zabit kadrlarının yetişdirilməsi lazımdı. Ulu öndər hələ Azərbaycana rəhbərliyinin sovet dönenində Bakıda Cəmşid Naxçıvanski adına herbi təməyüllü orta məktəb açılmasına nail olmuşdu. Bu məktəbi bitirən gencə-

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduğundan sonra Azərbaycan Müdafiə Nazirliyi ləğv edildi. Müstəqil ordu buraxıldı. Azərbaycan Demokratik Respublikasında fəaliyyət göstərən 21 generaldan 15-i güllələndi.

Azərbaycan yenidən müstəqillik əldə edən ərəfədə, 1991-ci ilin sentyabrına respublika Ali Soveti Müdafiə Nazirliyinin yaranması

Qürurumuz—milli ordumuz

İllər keçdi Azərbaycanımız müstəqillik qazandı. Dövlətin bütün atributları kimi milli ordumuz da formalasdı. SSRİ dövründə Azərbaycanlı əsker və zabitlərinə göstərilən mənfi münasibət, onların əsasən qeyri-döyük hərbi hissələrinə xidmətə salınması milli ordu yaranarkən çətinliklə yaratdı. Belə ki, əsasən tikinti, dəmiryolu və digər qeyri-döyük hərbi hissələrində qulluq etmiş əsgər və zabitləri döyük hərbi hissələrində qulluğa hazırlamaq üçün xeyli vaxt tələb olunurdu. Peşəkar rus hərbçilərinin köməyinə arxalanan mənfur ermənilər bu vəziyyətdən istifadə edərək torpaqlarımızı əle keçirildilər. Çağırış yaşılı və ya ehtiyatdan tələsik toplanmış keçmiş tikiñti batalyonlarında qulluq etmiş, heç bir atıcı silah görməmiş insan toplusu ilə peşəkarlara arxalanan erməni quldur dəstələrinə müqavimət göstərmək çətin idi.

Buna görə də torpaqlarımızın 20 faizi mənfur qonşularımız tərəfindən işğal edildi. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə gələrkən ordudakı bu vəziyyəti bütün inceliklərinə qədər bilirdi. Ona görə də mənəsiz qırğınlara son qoymaq üçün 1994-cü ilin may ayında mövcud vəziyyəti nəzərə alaraq ermənilərlə atəşkəs müqaviləsinin

rin əksəriyyəti keçmiş SSRİ-nin müxtəlif şəhərlərində yerləşən hərbi məktəblərə daxil olur, zabit peşəsinə yiyələnirdilər. Ancaq müstəqil Azərbaycanın ali hərbi məktəblərə ehtiyacı var idi. 1997-ci ildə müstəqil Azərbaycanın öz milli ali hərbi məktəbi yaradıldı. 1999-cu ilin 20 yanvar tarixində ulu öndərin xeyir-duası ilə Azərbaycan Hərbi Akademiyası yaradıldı. Bundan başqa 20 avqust 2001-ci ildə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzi təşkil olundu. Azərbaycanda hazırda Ali Dənizçilik və Təyyarəçilik Məktəbləri də fəaliyyət göstərir ki, bu tədris ocaqlarında da qoşun növləri üzrə zabitler hazırlanır. Sərhəd qoşunlarında, Fövqəladə Hallar Nazirliyinin strukturlarında xidmət edəcək zabitlərin hazırlanması üçün də ali hərbi məktəblər fəaliyyət göstərir.

26 iyul—Azərbaycan Silahlı Qüvvələr Günüdür. Bu tarix 1918-ci ildən götürülmüşdür. Belə ki, 28 may 1918-ci ildə təşkil olunmuş Azərbaycan Demokratik Respublikası Hökuməti ordu quruculuğunu ele yaradığı ilk gündən hökumətin əsas vəzifəsi elan etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ilə Azərbaycanın ilk 5000 nəfərlik ordu hissəsi yaradıldı.

haqqında, oktyabrın 9-da isə 3 ay müddətinə milli silahlı qüvvələr yaradılması haqqında qərar verdi. Buna baxmayaraq Azərbaycanda vahid rəhbərliye təbə olan ordu-nun yaradılması ancaq ulu öndərin 1993-cü ilin iyun ayında həkimiyyətə gelişindən sonra baş tutdu. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə vaxtilə Azərbaycan Xalq Cümhuriyyətində Ordunun yaradıldığı 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günü elan olundu. Həmin tarixdən 26 iyun təkcə silahlı qüvvələrdə xidmət edənlərin yox, bütün xalqın bayramı kimi qeyd olunur.

Ulu öndərin ordu quruculuğu sahəsində başladığı işlər hazırlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərem İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan ordusu regionda ən güclü ordulardan biri, Cənubi Qafqazda isə birincisidir.

Sabitlik, dinamik inkişafla ya-naşı ordu quruculuğu müasir müstəqil Azərbaycanı xarakterizə edən ən güclü amillərdən biridir.

Ordumuz işğal edilmiş ərazilərimizi qısa müddətə erməni quldur dəstələrindən azad etmək qabiliyyətinə malikdir.

Qüdrət SƏMƏDOV.

Cəbhə rabitəçisi

Artıq ikinci Dünya müharibəsinin başlamasından 74 il keçir. Alman faşizminə qarşı aparılan bu ölüm-didim savaşında qədim tarixə malik olan Bum qəsəbəsin-dən də 150 nəfərdən çox gənc iştirak etmişdir. Bu gün Bum qəsəbəsində onlardan ancaq iki nəfəri—Fətullah Aləmmədov və Əhməd Muxtarov yaşayır.

Bu qanlı savaşda iştirak edib, fədakarlıq göstərənlərdən biri də bumlu Dadaş Seyid oğlu Əliyev olmuşdur. D. Əliyev 1936-ci ildə Ağdaş pedaqoji texnikumu-nu bitirmişdir. Müəllim olmaq çoxdanki arzusu idi. Onu təyinatla Zərdab rayo-

nunun Əlvənd kəndinə müəllim göndərirlər. 1939-cu ilin sonunda hərbi xidmət çağırılır. Döyük təlimi-ne Odessada yerləşən hərbi rabitə hissəsində başlaşır. Döyükün elə ilk günlərindən gənc Dadaş əsil rabitəçi kimi tanınır, komandanlığının təşəkkürlerini alır.

Onun xidmət etdiyi ordu Bessarabianın faşistlərdən azad edilməsində qəhrəmanlıq nümunəsi göstərir. Dadaş Əliyev bir il Prut çayı sahilindəki sərhəddə keşikçi kimi xidmət edir.

Mühərribə başlayanda artıq onların xidmət etdiyi dəstə on bir gün idi ki, Prut çayı yaxınlığında sərhəd-

din müdafiəsində idi. Onlar on bir gündən sonra komandanlığın emrinə əsasən geri çəkilməli olurlar. Bundan sonra onun xidmət etdiyi dəstəni Don çayının sahillərinə göndərirlər. Burada gedən qızığın və ağır döyüslərdə D. Əliyev kontuzuya olur. Gənc rabitəçini bir neçə ay Kislavodsk hərbi xəstəxanasında müalicə edirlər. Lakin onun əvvəlki sağlamlığı bərpa olunmur. Buna baxmayaraq yenidən vətənin müdafiəsinə qayıdır. O, 1942-ci ildə Stalinqradın (Volqoqradın) müdafiəsinə 300 minlik 22 alman diviziyasının mühasirəye alınmasında fədakarlıq gös-

terir. Onun xidmət etdiyi dəstə birbaşa Sivaş çayını keçib Krıma yollanır, Sevastopolun azad edilməsində iştirak edir.

Krımın azad edilməsindən sonra D. Əliyev 51-ci ordu ilə birlikdə Pribaltika ölkələrinin azad edilməsinə fədakarlıq göstərir.

O, daha sonra iki şəhərin də azad olunmasına yaxından iştirak edir. Sonralar onun xidmət etdiyi dəstə Mongolustanın cənub hissəsindəki Xanqan dağlarının ətəklərinə yollanır.

1945-ci il sentyabrın 9-da 51-ci ordu monqollarla birlikdə Yapon ordularına qarşı hücumu başlayır. Mancuriyanın azad edilməsi başa çatıldıqdan sonra ordu 1946-ci ildə Sibire yollanır. Bütün cəbhə boyu rabitə-

tə xidmətini layiqincə yerinə yetirən, medallarla təltif olunan D. Əliyev 1946-ci ilin sonunda ordu sıralarından ikinci dərəcəli əsil kimi təxis edilir. Doğma Buma qayıdan cəbhə rabitəçisi sevdiyi müəllimlik peşəsini davam etdirə bilmir. Buna onun səhhəti imkan vermir. D.

Əliyev uzun müddət Bum kəndində mağaza müdürü və satıcı işləyir, xalqa xidmət edir. Ömrünün sonuna—1980-ci ilə kimi isə Bum kənd orta məktəbində kitabxana müdürü kimi fəaliyyət göstərir.

Özünün nümunəvi xidmətləri, məzəli söhbətləri və zarafatları ilə xatirelərdə qalan Dadaş müəllim tez-tez xatırlanır və yada düşür.

Aysel SÜLEYMANOVA,
Bum qəsəbəsi.